



CASPIAN PIPE COATINGS

Könüllü Tibbi Sığorta
satınalma predmetinin adı

SATIN ALINMASI

üçün

AÇIQ MÜSABİQƏ

№ 004-22
müsabiqənin nömrəsi

“Caspian Pipe Coatings” MMC

müəssisənin adı

2022-ci il

Satınalan təşkilat haqqında məlumat

Caspian Pipe Coatings MMC haqqında məlumat

Ünvan: Azərbaycan, AZ1025, Bakı şəhəri, 8 Noyabr prospekti, 36

VÖEN: 9900054551

Bank rekvizitləri

Bankın adı: Azərbaycan Beynəlxalq Bankı Mərkəzi filialı

Bankın VÖEN-i: 9900001881

İBAN (AZN): AZ86IBAZ40060019449335216204

Müxbir hesab: AZ03NABZ01350100000000002944

Bankın kodu: 805722

SWIFT kod: IBAZAZ2X

MÜSABİQƏ ÜZRƏ DƏVƏT SƏNƏDLƏRİ (ƏSAS ŞƏRTLƏR TOPLUSU)

“Caspian Pipe Coatings” MMC (CPC) sizi CPC-MP-PRO-0004-C12- SATINALMALAR PROSEDURU tələblərinə müvafiq olaraq “Bağlı zərf” metodlarını tətbiq etməklə “Açıq müsabiqə” üsulu ilə Könüllü Tibbi Sığorta Xidmətlərinin (4 nömrəli qoşmada verilmişdir) satın alınması məqsədi ilə müsabiqə təklifinizi təqdim etməyə dəvət edir.

Şərtlər Topplusu bu təlimatdan və aşağıda qeyd olunan qoşmalardan ibarətdir:

- Satınalan təşkilata müraciət forması (Qoşma № 1);
- Müsabiqə təklifinin qiymət cədvəlləri (Qoşma № 2);
- İddiaçının hüquqi ünvanı və bank rekvizitləri (Qoşma № 3);
- Satın alınan malların (işlərin və xidmətlərin) siyahısı və onlara dair texniki tələblər (şərtlər) (Qoşma № 4);

Müsabiqənin əsas şərtlər toplusuna dair izahat verilməsi və onda dəyişikliklərin edilməsi

“Malgöndərən-Xidmət göstərən (podratçı) müsabiqə təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 4 (dörd) bank günü qalanadək əlaqələndirici şəxsə əsas şərtlər toplusunun izah edilməsi ilə bağlı sorğu verə bilər”

- Sorğu Bağlı zərfdə CPC-nin ünvanına və Satınalan təşkilatın Şərtlər Topplusunda göstərilmiş “Əlaqələndirici Şəxs”-inin adına göndərməlidir. Sifarişçi belə sorğulara müsabiqə təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 2(iki) bank günü qalanadək cavab verir. Sorğulara cavablar sorğu verənin ünvanı göstərilmədən, müsabiqənin əsas şərtlər toplusunu almış bütün iddiaçılara əlaqələndirici şəxs tərəfindən göndərilir. Müsabiqə təkliflərinin verilməsinə təsir edə biləcək bütün müzakirələr yazılı şəkildə olmalıdır.
- Satınalan təşkilat müsabiqə təklifləri verilməsinin son müddəti qurtaranadək müsabiqənin əsas şərtlər toplusuna öz təşəbbüsü ilə və ya hər hansı iddiaçının sorğusuna cavab olaraq dəyişikliklər və əlavələr edə bilər. Bu barədə məlumat dərhal müsabiqənin əsas şərtlər toplusunu almış bütün iddiaçılara göndərilir. Dəyişikliklər və əlavələr iddiaçılar üçün məcburi qüvvəyə malikdir.
- Satınalan təşkilat müsabiqənin əsas şərtlər toplusunun izah edilməsi ilə bağlı iddiaçılarla görüş keçirə bilər. Bu görüşün nəticələri protokollaşdırılır və nəzərə alınmaq üçün dərhal müsabiqənin əsas şərtlər toplusunu almış bütün iddiaçılara göndərilir.
- Müsabiqə prosedurları zamanı verilmiş müsabiqə təklifi ilə əlaqədar Satınalan təşkilat ilə müsabiqədə iştirak edən İddiaçı arasında danışıqlar aparılmasına yol verilmir.

Müsabiqə təkliflərinin hazırlanması

İddiaçının təqdim etməli olduğu müsabiqə təklifi aşağıdakı sənədlərdən ibarət olmalıdır:

- Satınalan təşkilata müraciət (Qoşma № 1);
- Müsabiqə təklifinin qiymət cədvəlləri (Qoşma № 2);
- İddiaçının hüquqi ünvanı və bank rekvizitləri (Qoşma № 3);
- Satın alınan malların (işlərin və xidmətlərin) siyahısı və onlara dair texniki tələblər (şərtlər) (Qoşma № 4);
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ödənilməsi vaxtı keçmiş borcunun olub-olmaması haqqında rəsmi arayış;

- Nizamnamə sənədlərinin (bütün dəyişikliklər və əlavələrlə birlikdə), o cümlədən nizamnamə, təsis müqaviləsi, kommertiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamələrin, vergi sertifikatının (xarici təşkilatlar üçün) surətləri;
- Kommertiya hüquqi şəxslərin reyestrindən çıxarışın surəti (əldə edildiyi tarixdən 1 aydan çox vaxt keçməməsi şərtilə);
- Əqdi bağlayacaq şəxsin səlahiyyətlərini təsdiq edən sənədin surəti;
- Müsəbiqə “Bağlı Zərf” prinsipi ilə həyata keçiriləcək. Müsəbiqə təklifi ayrı-ayrılıqda maliyyə və texniki təklifdən ibarət olmaqla iki ayrı zərfdə təqdim edilməli, zərflərin üzərində müvafiq olaraq, “MALİYYƏ TƏKLİFİ” və “TEXNİKİ TƏKLİF” sözləri qeyd edilməlidir. Təkliflər 2 nüsxədə (bir nüsxədə əsli və bir nüsxədə surəti) ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə olmalıdır. İlkin olaraq, texniki təkliflərin, sonra isə maliyyə təkliflərinin açılması və qiymətləndirilməsi aparılacaqdır.
- Müsəbiqə təkliflərinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən ən azı 60 təqvim günü olmalıdır. Satınalan təşkilat təklifinin qüvvədə olma müddəti 60 gündən az olan iddiaçının təklifini tələblərə uyğun olmayan hesab edərək uzaqlaşdırmaq hüququnu özündə saxlayır.
- İddiaçıların təklif etdikləri mallar ən azı Şərtlər Toplusunun Qoşma 4-də göstərilmiş tələblərə cavab verməlidir.
- Hər bir şirkət müsəbiqədə yalnız bir iddiaçı qismində iştirak edə bilər və yalnız bir təklif vermək hüququna malikdir. Alternativ təklifin nəzərdə tutulduğu hallar istisna olmaqla, təklif zərfindən iki və daha artıq təklif aşkar edilmiş iddiaçı və onun belə təklifi müsəbiqədən uzaqlaşdırılır.
- Müsəbiqə təklifində dəyişiklik, sətirarası əlavələr və düzəlişlər olmamalıdır.
- Əgər müsəbiqə predmeti bir neçə lotdan ibarət olarsa hər lot üzrə təkliflər ayrı-ayrı zərflərdə təqdim edilməlidir.

İddiaçıların ixtisas göstəriciləri

- İddiaçıların ixtisas göstəricilərinə dair tələblər aşağıdakılardır:
 - Satınalma müqaviləsinin icrasını təmin etmək üçün maliyyə imkanlarının mövcudluğu;
 - Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması;
 - Öz əmlakından sərbəst və məhdudiyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətli olmalıdır;
 - Müflis elan olunmamalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödənişə yönəlmiş girovu olmamalı, məhkəmənin qərarı ilə kommertiya fəaliyyəti ilə məşğul olması qadağan edilməmiş olmalıdır;
 - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair gecikdirilmiş öhdəlikləri olmamalıdır.

Müsəbiqə təkliflərinin təqdim olunması

- Müsəbiqə təklifləri **14.10.2022**-ci il Bakı vaxtı ilə saat **17:00**-dan gec olmayaraq Azərbaycan, AZ1025, Bakı, 8 Noyabr prospekti, 36 ünvanında, CPC-nin satınalmalar qrupunun əlaqələndirici şəxsinə təqdim edilməlidir.
- Əlaqələndirici şəxs şərtlər toplusuna uyğun təqdim edilmiş və dəvət edilmiş iddiaçının zərfini təyin olunmuş zamanadək qəbul etməli və Satınalan təşkilatın sənədlərin qeydiyyatını aparan struktur bölmə tərəfindən zərflərin üzərinə daxilolma ştamplarının vurulmasını təmin etməlidir.
- Qalib gəlmiş iddiaçı ilə müqavilə razılaşdırılmayana qədər heç bir müsəbiqə təklifi qəbul olunmuş hesab edilməyəcəkdir və bütün müsəbiqə təklifləri qüvvədə olduğu müddət ərzində qiymətləndirilir.
- Göstərilən qaydada və müsəbiqə vaxtında təqdim edilməyən müsəbiqə təklifi açılmadan geri

qaytarılır və iddiaçı müsabiqəyə buraxılmır.

- Satınalan təşkilat satınalma prosedurları ilə bağlı hər hansı qərarın qəbul olunmasına təsir göstərmək məqsədi ilə malgöndərənin (xidmət göstərənin) saxtakarlıqla məşğul olmasını müəyyənləşdirdikdə və bu təsdiq edildikdə və tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə:
 - həmin malgöndərənin (xidmət göstərənin) təqdim etdiyi Müsabiqə təkliflərini rədd edir;
 - malgöndərənin (xidmət göstərənin) gələcək satınalma prosedurlarında iştirakını qadağan edir.

Müsabiqə təklifində dəyişiklik edilməsi və onların geri alınması

- İddiaçı təklif verdikdən sonra onu bu şərtlə dəyişdirə və ya geri götürə bilər ki, Satınalma qrupu (Sifarişçi) təklifin verilməsi üçün müəyyən edilən müddət qurtaranadək bu barədə yazılı bildiriş alsın.
- Təklifin dəyişdirilməsi, yaxud geri götürülməsi barədə iddiaçının bildirişi bu sənədin müddəalarına müvafiq surətdə hazırlanmalı, çap edilməli və Sifarişçiyə göndərilməlidir.
- Müsabiqə təkliflərinin verilməsi müddəti qurtardıqdan sonra onlarda heç bir dəyişiklik edilə bilməz.
- Müsabiqə təkliflərinin verilməsinin son müddətlə iddiaçı tərəfindən verilən təklifin qüvvədə olma müddəti arasındakı vaxtda müsabiqə təklifi dəyişdirilə və ya geri götürülə bilməz.

Müsabiqə təklifləri zərflərinin açılışı

Müsabiqə təklifləri zərflərinin açılışı **17.10.2022**-ci il tarixdə, Bakı vaxtı ilə saat: **11:00**-da Azərbaycan, AZ1025, Bakı, 8 Noyabr prospekti, 36 ünvanında yerləşən CPC-nin İclas Zalında aparılacaqdır. Zərflərin açılışında təqdim olunmuş hər bir təklif üzrə təklifi təqdim etmiş iddiaçının adı, təklifin qiyməti, xidmət şərti, xidmət müddəti, təklifin qüvvədə olma müddəti, ödəniş şərti, malların mənşə ölkəsi və satınalma qrupunun lazım bildiyi digər məlumatlar elan olunaraq protokollaşdırılır.

Müsabiqə təkliflərinin qiymətləndirilməsi prosesi

- Müsabiqə təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini asanlaşdırmaq məqsədi ilə satınalan təşkilat iddiaçılardan öz müsabiqə təkliflərinə dair izahat verməsi üçün sorğu edə bilər. Qiymətlərin dəyişdirilməsi və formal tələblərə uyğun gəlməyən müsabiqə təklifinin həmin tələblərə uyğunlaşdırılmasına yönəldilmiş dəyişikliklər də daxil olmaqla, müsabiqə təklifinin mahiyyətini dəyişdirmək məqsədi daşıyan heç bir sorğuya, təklifə və ya icazəyə yol verilmir.
- Satınalan təşkilat müsabiqə təklifinin dolğunluğunu, hesablamalarda olan səhvləri, lazım olan təminatı, sənədlərdə bütün imzaları bir-bir öyrənir, habelə bütünlükdə müsabiqə təklifinin sənədləşdirilməsinin düzgünlüyünü yoxlayır.
- Hesab səhvləri aşağıdakı kimi düzəldilir. Əgər söz ilə rəqəm arasında fərq varsa, onda söz ilə ifadə olunmuş məbləğə üstünlük verilməkdir.
- Müsabiqə təkliflərinin müqayisəsini asanlaşdırmaq məqsədi ilə müxtəlif valyutalarda ifadə olunmuş qiymətlər müsabiqə təkliflərinin verilməsi üçün təyin edilmiş son günə Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi məzənnəsi əsasında Azərbaycan manatına çevriləcəkdir.
- Müsabiqə təkliflərində müsabiqə sənədlərinin şərtlərindən çox kənara çıxmayan və belə kənarlaşmaların təklifin qiymətləndirilməsinə təsir göstərmədiyi cüzi uyğunsuzluqları Satınalan təşkilat qəbul edə bilər.
- Müsabiqə təklifi aşağıdakı hallarda Satınalan təşkilat tərəfindən kənarlaşdırılır və malgöndərənin

(podratçı) müvafiq düzəlişlər etdikdən sonra da, o tələblərə cavab verən hesab oluna bilməz:

- Müsabiqə təklifi vermiş iddiaçı ixtisas tələblərinə uyğun gəlmirsə;
- Müsabiqə təklifi vermiş iddiaçı hər hansı hesab səhvinin düzəldilməsi ilə razılaşırsa;
- Müsabiqə təklifi formal tələblərə uyğun gəlmirsə;
- Müsabiqə təklifində təqdim olunan malların keyfiyyəti və müqavilə şərtləri Şərtlər Toplusunun 4 №-li Qoşmasında (“*Satın alınan xidmətlərin, satınalma müqaviləsi üzrə göstəriləcək siyahısı və onlara dair tələblər*”) verilmiş tələblərə uyğun gəlmirsə.
- Müsabiqə təkliflərinin qiymətləndirilməsi başa çatdıqdan sonra 1-ci yeri tutmuş iddiaçının namizədliyi CPC-nin Tender Komissiyasının yekun qərarına əsasən təsdiq ediləcək və müsabiqənin qalibi elan ediləcəkdir.
- Qalib elan olunmuş (1-ci yer) müsabiqə təklifi vermiş xidmətgöstərən (podratçı ilə) Müsabiqə nəticəsi barədə rəsmi bildiriş verildikdən sonra 10 (on) bank günü ərzində satınalma müqaviləsi bağlanılır. Lakin Satınalan təşkilatın ən ucuz qiymət təklifi vermiş iddiaçı ilə müqavilə bağlamaq öhdəliyi yoxdur.

Tender Komissiyasının bütün müsabiqə təkliflərini rədd etmək hüququ

- Tender Komissiyası malgötürənin mənafeələrinin qorunması məqsədilə aşağıdakı hallarda bütün müsabiqə təkliflərinin rədd edilməsi barədə qərar qəbul edə bilər:
 - müsabiqənin keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına və müsabiqə nəticələrinə təsir edə biləcək digər məsələlərə yönələn sövdələşmə müəyyən edildikdə;
 - müsabiqə təklifləri müsabiqənin əsas şərtlər toplusuna uyğun olmadıqda;
 - qiymətləndirmə nəticəsində qalib gəlmiş ən ucuz müsabiqə təklifi satınalmanın ehtimal olunan dəyərindən əsaslı şəkildə yüksək olduqda;
 - müsabiqə təkliflərinin sayı üçdən az olduqda.
 - müsabiqə predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.
- Müsabiqə təkliflərinin rədd edilməsinə dair bildiriş onları müsabiqəyə təklif təqdim etmiş bütün iddiaçılara dərhal göndərilir.

Satınalma müsabiqəsinin zərflərin təqdim edilməsi üçün təyin edilmiş vaxtadək ləğv edilməsi

- Satınalan təşkilat məqsədəuyğun hesab edərsə və ya əsas şərtlər toplusunda düzəliş edilməsi mümkün olmayan və müsabiqənin səmərəliliyinə mənfi təsir edəcək hər hansı elementin mövcudluğu aşkar edilərsə satınalma müsabiqəsi təklif zərflərinin verilməsinin son müddətinin bitməsinədək ləğv edilə bilər. Belə halda dərhal dəvət olunmuş bütün iddiaçılara məlumat verilir və artıq təqdim edilmiş təklif zərfləri açılmadan geri qaytarılmalıdır. Satınalan təşkilat bununla bağlı heç bir məsuliyyət daşımaycaq və iddiaçılar onun bu addımına etiraz edə bilməzlər.

Alternativ təkliflər

- Əsas şərtlər toplusunda nəzərdə tutulduğu halda əsas təklifə alternativ olan təklif verilə bilər. Bir iddiaçı qismində yalnız bir alternativ təklif verilə bilər. Alternativ təklif sənədin bütün təlimatlarına uyğun tərtib edilməlidir. Alternativ təklif ayrı zərfdə təqdim edilməli və üzərində “ALTERNATİV TƏKLİF” sözləri yazılmalıdır. Alternativ təkliflər zərfində təklifin Satınalan təşkilatın bu sənəddə göstərilmiş tələblərinə cavab verməsini və onun tələbatını qarşılamaı barədə istehsalçı tərəfindən təsdiq edilmiş texniki, sınaq və digər sənədlər təqdim edilməlidir. Satınalan təşkilatın satınalma qrupu alternativ təklif vermiş iddiaçıdan əlavə sənədləri tələb etməkdə haqlıdırlar və iddiaçı belə sənədləri Satınalan təşkilatın təyin etdiyi müddətdə təqdim etməyə borcludur. Zəruri sənədlər toplusu zərfdə daxil edilmədikdə alternativ təkliflərə baxılmaz.

Alternativ təklif əsas təklifdən yalnız qiymət, istehsalçı və qiymətə təsir edən digər amillərə görə fərqlənsə bu halda ona baxılmır. Alternativ təklifdə Qoşma №4-də göstərilmiş tələblərə uyğun olan və ya daha üstün göstəricilərə malik olan analoji məhsullar təklif olunmalıdır. Satınalan təşkilat iddiaçılara heç bir açıqlama vermədən bütün alternativ təklifləri rədd edə bilər. Zərflərin açılışı zamanı iddiaçının əsas təklifi ilə yanaşı alternativ təklifi də səsəndirilir.

Əlaqələndirici şəxs barədə məlumat

Əlaqələndirici şəxsin adı və soyadı	Lalə Orucova
Vəzifəsi:	Satınalmalar üzrə koordinator
İş ünvanı:	Azərbaycan, AZ1025, Bakı, 8 Noyabr prospekti, 36
Əlaqə telefonu:	Şəhər: +99412 4890762/64 (daxili 103) Mobil: +994 50 794 44 07
Elektron ünvanı	LOrujova@cpc.az

Caspian Pipe Coatings MMC

İddiaçı şirkətin adı: _____
Telefon: _____
Ünvan: _____

Hörmətli cənablar,

Bununla biz _____(müəssisənin adı) tərəfindən _____ (satınalma predmetinin qısa adı) satın alınması üzrə Müsabiqəyə Dəvət Sənədlərini (Əsas Şərtlər Toplusunu) qəbul etdiyimizi təsdiqləyirik.

Müsabiqənin Əsas şərtlər toplusu ilə tanış olduqdan sonra Əsas Şərtlər Toplusunda (Qoşma №4) göstərilmiş malları (xidmətləri) _____ (yazı ilə və rəqəmlə Müsabiqə təklifinin ümumi məbləği) məbləğdə və _____ müddət ərzində tədarük etməyi təklif edirik.

Yuxarıda bəyan edilmiş məbləğə Azərbaycan Respublikasının qanunvericiliyinə (ölkədə istehsal olunan mallarla bağlı) uyğun olaraq, bütün vergilər, rüsumlar və digər məcburi ödənişlər daxildir və bu məbləğ hazırki Müsabiqə təklifinin tərkib hissəsidir.

Biz Müsabiqə təkliflərinin təqdim edilməsi üçün müəyyən olunmuş tarixdən 60 gün müddətində hazırki Müsabiqə təklifinin müddəalarına riayət etmək, göstərilən müddət sona yetənədək qüvvədə saxlamaq təklifi ilə razıyıq.

Hazırki müsabiqə təklifimiz qəbul edildiyi təqdirdə satınalma müqaviləsinin aşağıdakı ödəniş şərti ilə bağlanacağını qəbul edirik:

- 50% avans ödənişi və 50% Müqavilənin qüvvəyə minməsindən 6 (altı) ay sonra.

Tarix: _____ 2022-ci_ il.

imza

ad/soyad

vəzifə

Möhür

İddiaçı adından və İddiaçının tapşırığı ilə Müsabiqə təklifini imzalamağa səlahiyyət verilmişdirsə şirkətin rəhbərinin imzası və şirkətin möhürü ilə təsdiq edilmiş etibarnamə təqdim edilməlidir.

Ödəniş şərti qrafasında mümkün ödəniş imkanlarından biri seçilməyə hər hansı qeyd aparılmazsa iddiaçının təklifi bu meyar üzrə qiymətləndirilməyəcək və müqavilə yalnız malların tədarükündən sonra ödəniş şərti ilə bağlanacaqdır.

Azərbaycan Respublikası ərazisindən gətirilən mallar üzrə və ya DDP tədarük şərti ilə verilən təkliflərdə “ƏDV ilə” və ya “ƏDV-siz” (sadələşdirilmiş vergi ödəyicisi olan şirkətlərdə bütün hallarda qiymətlər vergi daxil nəzərə alınacaqdır) anlayışları mütləq qeyd olunmalıdır. Qeyd olunmadığı təqdirdə təklif “ƏDV ilə” kimi nəzərə alınacaq və bununla razılaşmamaq öz təklifindən qüvvədə olma müddətində imtina kimi qiymətləndiriləcəkdir

Qiymət cədvəli

Cədvəl 1. Göstərilən xidmətlərin qiymət cədvəli

Sıra nömrəsi	Xidmətlərin adı və təsviri	Kod/serial nömrəsi (<i>əgər varsa</i>)	Ölçü vahidi və miqdarı	Ümumi qiymət AZN
1	2	3	4	5
YEKUN:				

İddiaçının ödəniş şərti üzrə seçimi: _____

Tarix: _____ 2022 -ci il.

imza_____
ad/soyad_____
vəzifə

Möhür

İDDİAÇININ HÜQUQİ ÜNVANI VƏ BANK REKVİZİTLƏRİ

İddiaçının tam adı: _____

Faktiki ünvan: _____

Hüquqi ünvan:

Tel: _____

Faks: _____

Elektron səhifəsi _____

E-mail: _____

Bank rekvizitləri:

Tarix: _____ 2022-ci il.

İmza

ad/soyad

vəzifə

Möhür

SATIN ALINAN XİDMƏTLƏRİN, SATINALMA MÜQAVİLƏSİ ÜZRƏ GÖSTƏRİLƏCƏK SİYAHISI VƏ ONLARA DAİR TƏLƏBLƏR

İşçi heyətinin sayı – 80-90 nəfər*

Əlavə olaraq sığortalanacaq ailə üzvlərinin sayı – 30 nəfər*

Yaş həddi – 0 – 80-dək

*QEYD: CPC LAYİHƏ TƏŞKİLATI OLDUĞU ÜÇÜN SİĞORTALILARIN SAYI ARTA BİLƏR.

Cədvəl 1. Xidmətlərin siyahısı

№	Xidmətlərin adı	Proqram 1 (40 nəfər*)	Proqram 2 (80 nəfər*)
1	Təcili və təxirəsalınmaz tibbi yardım Azərbaycan ərazisində (Ambulans xidməti)	Təminat verilir	Təminat verilir
2	Ambulator Yardım	Təminat verilir	Təminat verilir
3	Stasionar Yardım	Təminat verilir	Təminat verilir
4	Təcili stomatoloji yardım	Təminat verilir	Təminat verilir
5	Terapevtik stomatoloji yardım	Limit 600 azn	Limit 400 azn
6	Təcili və Stasionar Yardım zamanı dərman təminatı	Təminat verilir	Təminat verilir
7	Ambulator yardım zamanı dərman təminatı	Limit 800 azn	Limit 600 azn
8	Təcili və planlı vaksinasiya (COVID istisna)	Təminat verilir	Təminat verilir
9	Tibbi göstərişlə masaj və fizioterapiya	Limit 20/20	Limit 10/10
10	Xarici səfər zamanı səyahət sığortası	Təminat verilir	Təminat verilmir
11	300 AZN limiti daxilində eynəklər və kontakt linzalar	Təminat verilir	Təminat verilmir
12	Sığorta dövrünə qədər mövcud olan xroniki xəstəliklərin müalicəsi	Təminat verilir	Təminat verilir
13	Xoşxassəli şişlər	Təminat verilir Azadolma 50%	Təminat verilir Azadolma 50%
14	Ürək-damar cərrahiyyəsi	Təminat verilir Azadolma 50%	Təminat verilir Azadolma 50%

Qeydlər:

1. Satın alınan xidmətlər yuxarıdakı texniki tələblərə cavab verməlidir.
2. Satın alınan xidmətlərə qeyd olunan standarta uyğun olaraq texniki təminat verilməlidir.
3. Satın alınan xidmətlərin çatdırılmalı olduğu ünvan / və ya təyinat məntəqəsi: Azərbaycan, AZ1025, Bakı, 8 Noyabr prospekti, 36, “Caspian Pipe Coatings” MMC

4. Hazırkı satınalma əməliyyatı üzrə Satınalan təşkilat tərəfindən maksimal olaraq 50% avans ödənişinin yerinə yetirilməsi nəzərdə tutulur. Daha yüksək avans məbləğləri tələbi ilə verilən təkliflərin kənarlaşdırılması hüququnu satınalan təşkilat özündə saxlayır.

Hal-hazırda sığortalanmış əməkdaşların və ailə üzvlərinin yaş və say kateqoriyaları aşağıdakı kimidir:

İşçilərin sayı:	94	
Onlardan:		
Ofis işçiləri	44	
İstehsalat işçiləri	55	
Yaş kateqoriyaları:		
Kişilər -83 25 yaşa kimi – 1 nəfər 26 yaşdan 35 yaşa kimi – 12 nəfər 36 yaşdan 45 yaşa kimi- 29 nəfər 46 yaşdan 60 yaşa kimi- 33 nəfər 61 yaşdan 65 yaşa kimi - 7 nəfər 66 yaş - 1 nəfər	Qadınlar - 11 25 yaşa kimi – 0 nəfər 26 yaşdan 35 yaşa kimi – 1 nəfər 36 yaşdan 45 yaşa kimi- 2 nəfər 46 yaşdan 60 yaşa kimi- 8 nəfər 61 yaşdan 65 yaşa kimi - 0 nəfər	
Ailə üzvlərin ümumi sayı:	28	
Yaş kateqoriyaları:		
Qadınlar: 25 yaşa kimi – 2 nəfər 26 yaşdan 35 yaşa kimi - 2 nəfər 36 yaşdan 45 yaşa kimi- 6 nəfər 46 yaşdan 60 yaşa kimi- 3 nəfər 61 yaşdan 65 yaşa kimi - 0 nəfər 65 yaşdan yuxarı - 5 nəfər	Kişilər: 25 yaşa kimi - 1 nəfər 26 yaşdan 35 yaşa kimi – 0 nəfər 36 yaşdan 45 yaşa kimi - 0 nəfər 46 yaşdan 60 yaşa kimi - 0 nəfər 61 yaşdan 65 yaşa kimi - 0 nəfər 65 yaşdan yuxarı - 3 nəfər	Uşaqlar: 0 yaşdan 2 yaşa kimi - 0 nəfər 3 yaşdan 6 yaşa kimi - 0 nəfər 7 yaşdan 18 yaşa kimi - 6 nəfər